



**“Fizika-2005”**  
**Beynəlxalq Konfrans**  
**International Conference**  
**Международная Конференция**

7 - 9 **İyun** June 2005 №158 **səhifə** 610-612  
**Июнь** стр.



**Bakı, Azərbaycan**

**Baku, Azerbaijan**

**Баку, Азербайджан**

**YÜKSƏK GƏRGİNLİKLİ ŞƏBƏKƏLƏRDƏ QEYRİ-XƏTTİ  
İFRAT GƏRGİNLIK MƏHDUDLAŞDIRICILARININ  
İSTİSMARI TƏCRÜBƏSİ**

**ƏHMƏDOV X.M.**

*«Azərenerji» ASC, Sumqayıt YGES  
Sumqayıt ş., İşçi məhəllə, Qəhrəmanov küç. 135. tel: 59909, 24774*

«Sumqayıt YGEŞ»-də baş vermiş qısa qapanma rejimlərində qeyri xətti ifrat gərginlik məhdudlaşdırıcısının işinə nəzarətin nəticələri təqdim olunur və onun etibarlı işi göstərilir.

Elektrik veriliş xətlərindəki (EVX) qısa qapanmalar zamanı baş verən ifrat gərginliklər sistemin parametrlərindən asılı olan komutasiya ifrat gərginlikörünün ən təhlükəli növlərindəndir. Belə qısa qapanmalar zamanı əmələ gələn ifrat gərginliklərin qiyməti avadanlıqların izolyasiyası üçün qorxulu qiymət qədər yüksələ bilir.

EVX-də qısa qapanma yaranan zaman qısa qapanma nöqtəsindəki gərginlik çox vaxt sıfır yaxın olur. Qısa qapanma nöqtəsini gərginlikdən açıldıqda xəttin axırındakı gərginlik qərarlaşmış qiymətinə qədər qalxır. Gərginliyin bərpa olunması keçid rəqs prosesi nəticəsində baş verdiyindən onun sərbəst toplananları qərarlaşmış gərginliyin amplitudu ilə toplanaraq ifrat gərginliyin yaranmasına götərib çıxarır.

Hər iki tərəfdən qoşulu olan üç fazlı EVX-lərində qısa qapanma zamanı yaranan ifrat gərginlik xəttin hər iki ucundakı açarların eyni zaman anında açılması səbəbindən baş verir. Belə ki, açarlardan biri açıldan sonra o birisi açarın hələlik qoşulu olması səbəbindən xətt qısa müddətdə də olsa gərginlik altında qalmış olur.

Komutasiya ifrat gərginliklərinin təhlükəliyi ondadır ki, çox zaman bu gərginliklərin qiyməti 330 və 500 kV şəbəkələrdə (2,7 və 2,5 U<sub>f</sub>), 750 kV şəbəkələrdə (2,14 U<sub>f</sub>) olaraq yüksək gərginlikli elektrik qurğularının izolyasiya səviyyəsini ötürür. Nəticədə elektrik avadanlıqlarının izolyasiyası sıradan çıxır və qəzalar baş verir [1].

Bu səbəblərdən elektrik sistemlərində ifrat gərginliklərin süni şəkildə məhdudlaşdırılması üçün müxtəlif tədbirlər görülür.

«Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi» (YGEŞ) MMC-nin 330 kV-luq «Yaşma» yarımsənədində (YS) 240 mVA, 330/220/10 kV-luq 2 №-li AT-nun 220 kV tərəfində 2002-ci ilin Oktyabr ayında 3P5SR198 tipli, Dərbənd 330 kV EVX-nin Yaşma YS-na

girişində 2003-cü ilin Aprel ayında 3P9SR300 tipli Qeyri-Xətti Ifrat Gərginlik Məhdudlaşdırıcılarının (QXİGM) quraşdırılması bu tədbirlərdəndir (şək.1.).


Energetika müəssisələrində elektrik avadanlıqlarının ifrat gərginlikdən mühafizəsində boşaldıcılarından metal-oksid elementli QXİGM-na keçilməsi özünü tamamilə doğrultmuşdur. Bu daha çox ətraf mühitin çirkli olması şəraitində yüksək gərginliklərdə, xüsusilə çox dik cəbhəsi olan impuls gərginlikləri zamanı effektli olmuşdur.

QXİGM-nin gövdələrinin farfordan polimer və ya silikon materiallara keçirilməsi isə bu mühafizə vasitələrinin başqa üstün cəhətlərini də ortaya zixartmışdır. Polimer materiallardan istifadə etdikdə yüksək hermetiklik nəticəsində daxili elementlərin nəmlənməsi ehtimalı azalır, QXİGM sıradan çıxdıqda qəlpələr yaranır və başqa avadanlıqlara zərər dəyməsi halı aradan qalxır.

Polimer və ya silikon materiallardan gövdəsi olan QXİGM işləmə müddəti ərzində elə bir xidmət və funksional yoxlama tələb etmir, onların yuyulmasına və təmizlənməsinə ehtiyac olmur.

Qısa-qapanma cərəyanlarının hətta 2-3 saniyə davam etməsi nəticəsində təzyiqin qəfil azalması zamanı QXİGM-nin bütövliyinə xələl gəlmir. Polimer örtüyün sayəsində ifrat gərginliyin təsirindən sonra metal-oksid elementlər yaranan istiliyi tez bir zamanda ətraf mühitə ötürə bilir.

Bundan başqa polimer və ya silikon gövdəsi olan QXİGM-lər eninə və uzununa möhkəmlik, yanğına qarşı möhkəmlik, nisbi çökisinin az olması, aqressiv atmosferə və mexaniki zədələnmələrə qarşı davamlılığı, montaj zamanı nisbətən yüngül olması kimi üstün keyfiyyətlərə malikdirlər.



Şekil 1. «Sumqayit YGES»-nin sxemi

Artıq 2 ildən çox bir müddətdir ki, "Sumqayit YGES" MMC-nin YS-larında bu tip QXİGM-lər sxemə qoşulub. Bu müddət ərzində atmosfer ifrat gərginliyinin Dərbənd-330 EVX-nə və "Yaşma"-330 kV YS-dakı avadanlıqların dövrələrinə birbaşa təsiri qeydə alınmamışdır.

Bu müddət ərzində Dərbənd-330kV EVX bir fazlı qısa-qapanmalardan 8 dəfə, 2 № -li AT isə 1 dəfə azılmışdır.


2005-ci il Fevral ayında 330 kV Yaşma YS-da 220 kV sistem şinində (S.S.) "C" fazasında baş vermiş və  $t=0,12$  saniyə davam etmiş yerlə qısa qapanma zamanı osilloqrammanın göstəricilərinə görə digər iki sağlam fazada gərginliklər 1,05 dəfə artmışdır. Göründüyü kimi bu gərginlik 220 kV elektrik avadanlıqların izolyasiya səviyyələrini örtməyib.

06 Yanvar 2005-ci ildə Dərbənd 330 kV EVX-nin Dərbənd YS-dan 18 km məsafədə "C" fazasında  $t=0,1$  saniyə müddətində baş vermiş yerlə qısa qapanma zamanı "A" və "B" fazalarında gərginliklərin qiymətləri çox cüzi qalxmışdır.

10 Noyabr 2004-cü ildə 330 kV Yaşma YS-da 330 kV Ş.S.-də "A" fazasında  $t=0,09$  saniyə davam etmiş yerlə qısa qapanma zamanı osilloqrammanın göstəricilərinə görə digər iki fazada gərginliklərin qiymətləri çox cüzi dəyişmişdir (Şek.2.).

Şəkil 2 verilmiş üç ədəd əyri qaz cərəyanlarıdır, oň yuxarıdakı əyri isə  $3I_0$  cərəyanıdır. Aşağıda verilən əyrlər faz gərginlikləri və sıfır ardıcılıqlı gərginlikdir  $\sim 3U_0$ . Qısa qapanma aradan qaldırıldıqdan sonra bu gərginlik təbii haldır ki, sıfır düşür. Faz gərginliklərinin artımı nəticəsində QXİGM-dan axan cərəyanın

dəyişməsi əyrisinin alınmaması onun haqqında əlavə məlumatın verilməsinə imkan vermir. Lakin faz cərəyanlarının və sıfır ardıcılıqlı  $3I_0$  cərəyanının əyrisinin gələcəkdə toplammasının analizindən istismar şəraitində yeni diaqnostika üsulunun işlənməsi haqqında müləhizə irəli sürmək olar. Əyrlərdən göründüyü kimi, «A» fazasında gərginlik qısa qapanma aradan qaldırıldıqda bərpə olunmuş və yenidən alınma baş vermemiştir. QXİGM-nin işinə nəzarətin mövcud diaqnostika metodlarının [2] olmasına baxmayaraq, onların daha da dəqiqləşdirilməsi üçün qəza rejimlərində alınmış əyrlərlə analizi üçün əlavə bir neçə kəmiyyətlərində qeydə alınması vacibdir.



Şekil 2.

İş müddəti ərzində mövsümi olaraq və sistemin müxtəlif rejimlərində QXİGM-lərin işinə nəzarət edilmiş, ölçmə işləri aparılmış, alınan nəticələr zavod göstəriciləri həddində olmuşdur.

Göstərilən hallarda QXİGM-lər normal işləmişdir.

330 kV Yaşma YS-da 2 №-li AT-run 220 kV tərəfində və Dərbənd 330 kV EVX-nin girişində quraşdırılmış QXİGM hər il ildirimi mövsümündən qabaq şəbəkənin izolyasiya xidməti tərəfindən yoxlanılır və alınan nəticələrin müqayisəli qeydiyyatı aparılır.

Aşağıdakı cədvəllərdə digər qısa qapanmalar zamanı uyğun osilloqrammalardakı parametrlərin qiymətləri verilmişdir. 3 №-li cədvəl Dərbənd EVX-də QXİGM quraşdırılandan əvvəl, yəni PBMK-330M tipli boşaldıcılar olan dövrə, 1 və 2 №-li cədvəllər isə QXİGM-ları (3P9SR300 tipli) quraşdırılandan sonrakı dövrə aiddir. 4 №-li cədvəldəki parametrlər isə Dərbənd-330 kV EVX-də yükün qəfildən qalxması, 1.3 saniyədən sonra avtomatika vasitəsi ilə xəttin yükünün azaldılması ("yük atması") zamanı qeydə alınmışdır.

Güründüyü kimi həm qısa qapanmalar həm də müxtəlif ifrat gərginlik yarada bilən rejimlər zamanı sağlam fazalarda gərginliyin qiyməti təhlükəli dərəcədə qalxmır.

Bu cəhətlər QXİGM-nin elektrik sistemlərində avadanlıqların və elektrik qurğularının izolyasiyasının ifrat gərginliklərdən mühafizəsi üçün istifadə edilməsini daha da əhəmiyyətli edir.

330 kV-luq Dərbənd EVX 2004-cü i «C» fazasında qısa qapanma

Cədvəl1

| Para-metrlər | Keçid rejim | Qərarlaşmış rejim | Qeyd       |
|--------------|-------------|-------------------|------------|
| 3Io,A        | 1400        | 0                 |            |
| 3Ic,A        | 1600        | 600               | t=0,06 san |
| 3IB, A       | 600         | 600               |            |
| 3Ia,A        | 600         | 600               |            |
| 3Uo, kV      | 72          | -                 |            |
| 3Uc, kV      | 160         | 180               | t=0,06 san |
| 3Ub, kV      | 200         | 180               |            |
| 3Ua, kV      | 200         | 180               |            |
| P, MVT       | 240         | 150               |            |

330 kV-luq Dərbənd EVX 2004-cü i «B» fazasında qısa qapanma

Cədvəl2

| Para-metrlər | Keçid rejim | Qərarlaşmış rejim | Qeyd       |
|--------------|-------------|-------------------|------------|
| 3Io, A       | 1000        | 0                 |            |
| 3Ic,A        | 500         | 500               | t=0,05 san |
| 3IB,A        | 1400        | 500               |            |
| 3Ia,A        | 500         | 500               |            |
| 3Uo, kV      | 120         | -                 |            |
| 3Uc, kV      | 180         | 180               | t=0,05 san |
| 3Ub, kV      | 60          | 180               |            |
| 3UA, kV      | 180         | 180               |            |
| P, MVT       | 180         | -                 |            |

Cədvəl 3

| Para-metrlər | Keçid rejim | Qərarlaşmış rejim | Qeyd       |
|--------------|-------------|-------------------|------------|
| 3Io, A       | 2250        | 0                 |            |
| 3Ic,A        | 400         | 400               | t=0,09 san |
| 3IB,A        | 400         | 400               |            |
| 3Ia,A        | 1400        | 400               |            |
| 3Uo, kV      | 60          | -                 |            |
| 3Uc, kV      | 200         | 200               | t=0,09 san |
| 3Ub, kV      | 200         | 200               |            |
| 3UA, kV      | 160         | 200               |            |
| P, MVT       | 60          | -                 |            |

Cədvəl 4

| Para-metrlər | Keçid rejim | Qərarlaşmış rejim | Qeyd      |
|--------------|-------------|-------------------|-----------|
| 3Io, A       | -           | 0                 |           |
| 3Ic,A        | 1100        | 300               | t=1,3 san |
| 3IB,A        | 1100        | 300               |           |
| 3Ia,A        | 1100        | 300               |           |
| 3Uo, kV      | -           | -                 |           |
| 3Uc, kV      | 180         | 200               | t=1,3 san |
| 3Ub, kV      | 180         | 200               |           |
| 3UA, kV      | 180         | 200               |           |
| P, MVT       | 480         | 120               |           |

- [1]. Данилин А.Н. О диагностике аппаратов защиты электрооборудования от грозовых и внутренних перенапряжений // Изв. РАН Энергетика. 2001. №1. с.84-92

- [2]. Кадомская К.П., Лавров Ю.А., Рейхердт А.А. Перенапряжения в электрических сетях различного назначения и защита от них. Новосибирск, Изд-во НГТУ, 2004. с.368